

KİVDF
Layihənin istiqaməti:
"İctimai və dövlət maraqları"



Hər dəfə dünya şöhrətli Rəşid Behbudovu (1915-1989) xatırlayanda, istər-istəməz, onun Azərbaycanın dünyada tanıdılmasına xidmət edən qastrolları yada düşür. Belə qastrollar say etibarilə nə qədər çox olsa da, onun qonşu İrana səfəri xüsusilə seçilir. Elə bu gün -onun doğum günündə görkəmli sənətkarı yada salmağımız da həmin səfərin başqalarından fərqlənməsi, ötən əsrin doxsanıncı illərindən başlayaraq hər birmizin dilinin əzbəri olan "Ayrılıq" mahnısının Azərbaycan ictimaiyyəti üçün "kəşf" olunması ilə bağlıdır. Sənətkarın İran səfərinin baş tutmasının tarixçəsi kifayət qədər maraqlı olması, bizi xəyalən həmin illərə qayıtmışa macbur edir...

1961-ci ilin 12 aprelindən sonra xaricdən Kremlə ünvanlanan və dönyanın ilk kosmonavtı Yuri Qaqqarını öz ölkələrinə davət edən çoxsaylı məktublar arasında bir məktub diqqətçəkən idi. Tehrandan göndərilən məktubda SSRİ Xalq artisti Rəşid Behbudovun İrana qastrola göndərilməsi təkidə xahiş olunurdu. Necə deyərlər, dünya Qaqqarını, İran isə Behbudovu arzulayırdı. Bu istəyin-dəvətin yaranması heç də təsadüfi deyildi. İkinci Dünya müharibəsindən sonra R.Behbudovun simasında "Arşın mal alan"ın müxtəlif ölkələrə yayılan şöhrəti ilə yanaşı, müğənninin Belçikadakı Ümumdünya sərgisində İraq, Sudan, Həbəşistan, Livan, Türkiye ve Hindistandakı sənət uğurlarının sorağı İrana da çatmışdı. Odur ki, 1961-ci ilin sonunda Milli Xor və Tehranın Gənclər Evi Rəşid Behbudovu İrana qastrola dəvət edir.

Moskvadan ilkin razılığından sonra bu xoş xəber Bakıya - müğənniyə çatdırılır. O, İran dinləyiciləri üçün xüsusi program hazırlayıır. Çünkü müğənni bu səfəri özü üçün böyük sənət imtahanı hesab edirdi. Belə ki, bu dəfə o, zəngin musiqi ənənələri olan bir ölkəyə gedəcəkdi. Düzdür, bu, onun İrana ilk gedisi deyildi. Mühərbi illərində orada sovet əsgərləri üçün konsertlər vermişdi. Amma fərqli böyük idi. İyirmi il əvvəl əger İrana heç kimin tanımadığı gənc bir müğənni kimi getmişdi, indi o, dünya şöhrətli bir sənətkar idi. Rəşid Behbudov üçün bu, hər şeydən əvvəl, məsuliyyət idi...

Bu qastrolun evvelcədən qısamüddətli olacağı nəzərdə tutulsa da, 1962-ci ilin oktyabrında başlanan qastrol səfəri 1963-cü ilin mart ayına dek davam edir. Qastrolun sonuna yaxın melum olur ki, ölkədə keçirilən çoxsaylı konsertlərdən külli miqdarda pul yığılıb. Onların taleyi həll et-

"Ayrılıq" Azərbaycana necə gəldi?

Və ya Rəşid Behbudovun Bakıda yoxa çıxan, Los-Ancelesdə tapılan lent yazısı

mək ixtiyarı isə müğənniye məxsus idi. Rəşid Behbudov isə başa düşür ki, bu qəder pulu SSRİ-yə aparsa, onsuq da ondan nə özünə, nə də sənət dostlarına bir xeyir olacaq. Çünkü o vaxtlar kommunist ideologiyası ilə nəfəs almağa mehkum olmuş sənətçilərin xarici ölkələrdəki çıxışlarına görə qonorar almaq səlahiyyəti SSRİ Mədəniyyət Nazirliyinə məxsus idi. Odur ki, müğənni konsertlərdən toplanan pulun İranda qalmasına üstünlük verir və sefər vaxtı yaranan bir arzusunu açıqlayır...

Bildirir ki, bu pullara müasir tələblərə cavab verən bir konsert salonunun inşa olunmasını isteyir. Onun bu fikri böyük ra-

olaraq mahnının kim terəfindən bəstələdiyini soruşur. Əli Səlimi onu yenice, özü de Şəhriyarın (bezi mənbələrdə onun müəllifinin Fərhad İbrahimini olduğu bildirilir) yazdığı şeirə bəstələdiyini söyləyir.


Müğənni bəstəkarı bu gözəl mahni münasibətilə tebrik etməklə, "Ayrılıq"ı ona təklif etmediyinə görə irad tutur. Sovet rejiminin "dadi"na bələd olan Əli Səlimi isə SSRİ-dən gələn Rəşid Behbudova bildirir ki, bu mahnının ifa etməyi sənə icazə verməzlər. Odur ki, mənə görə sənə təzyiqlər olmasına istəməzdim. Oralarda elə mənim "Size salam getirmişəm" mahnımı oxusan, mənə bəs eder. Sonralar



ziliqla qarşılanır. Bundan sonra musiqişünas, bəstəkar, Milli Xor və Gənclər Eevinin yaradıcısı və rəhbəri Qole Sorxi konsertlərin birində toplanan pullara Tehran'da Rəşid Behbudovun adını daşıyacaq salonun tikiləcəyini də elan edir. Lakin araşdırımlardan məlum oldu ki, o vaxtlar toplanan vəsait ayrıca konsert salonunun tikilməsinə azlıq etdiyi üçün, ondan Tehrandan ucalıdan digər bir əzəmətli mədəniyyət ocağının inşasında istifadə olunmuşdur. Rəşid Behbudov 1966-ci ildə dördüncü dəfə İrana geləndə bu salon arṭıq fealiyyət göstərirdi.

Müğənninin yeni qastrol səfəri Təbrizdən başlanmışdı. Konsertlərin birindən sonra tanınmış bəstəkar Əli Səlimi (1922-1997) onu evinə dəvət edir. Bir müddət səhəbdən sonra o, Rəşid Behbudovu yeni yazdığı mahnılardan biri ilə - "Size salam getirmişəm" mahnısı ilə tanış edir. Rəşid ilk dəfə eşitdiyi bu mahnını çox böyənir və elə oradaca tezliklə ifa edəcəyinə söz verir. Çox qısa bir zaman kəsiyindən sonra müğənninin gözləmədiyi daha bir hadisə baş verir.

Əslində onun baş verməsinə səbəbkar, bəstəkarın həyat yoldaşı olur. Belə ki, o, müğənninin ailə foto albomuna baxmasından istifadə edərək, ərinin yan otağı çağırır. Bir-iki dəqiqədən sonra oradan bəstəkarın həyat yoldaşının tarin müşayiəti ilə oxuduğu - Rəşid Behbudova tanış olmayan mahnının sədaları eşidilir. Mahnının həzinliyindəki ovsunlayıcı güclü müğənniya duylusası təsir göstərir və o, inidi qədər eşitmədiyi bu nəğməni onlara birlikdə zümrüme etməyə başlayır. Ifa başa çatıldıqdan sonra Rəşid Behbudov təbii




■ Ziyadhan Əliyev

tanbulda Rəşid Behbudovun diskini buraxmağa icazə istəyib. Müraciətə diskə yazılıcaq mahnıların siyahısı da eləvə olunubmuş. Bu mahnıların arasında "Ayrılıq" da vardi, elə diskin adı da "Ayrılıq" idi... Onların bu ifani haradan tapdıqları ilə maraqlananda, məlum olub ki, lent yazısı Los-Anceles şəhərindəki "Pars-video" şirkətində alınıb. Onlar da öz növbələrində İranda buraxılan valdan istifadə ediblərmiş. Sonralar bir milletin ayrılığına ağ kimi səslənən "Ayrılıq" mahnısı da daxil olan disk buraxıldı, amma "Kalanmuzik"də yox, "Raks"da....

Sonda qeyd edək ki, İran qastrolları Rəşid Behbudovun yaradıcılığında önemli yer tutur. Burada çıkış etmək onun üçün həm asan, həm də çətin idi. Çünkü başqa ölkələrdən fərqli olaraq, İranda onu baş düşə və layiqincə qiymətləndirə biləcək insanlar daha çox idi. İran poeziyanın beşiyi olduğu kimi, musiqide də öncül idi. Rəşid Behbudov 60-cı illərdə sənətdə, arṭıq öz sözünü demiş dünya şöhrətli müğənni olsa da, bu səfəri özü üçün ciddi sənət sınağı sayırdı... İlk qastrol zamanı İranın 12 mərkəzi şəhərində, o cümlədən Tehran, İsfahan, Xoy, Abadan, Shiraz və başqa şəhərlərində, ikinci səfərində də digər yaşayış məntəqələrində çıxış edir.

"Hindistan kaseti" məsəlesi ilə heç nədən çəkinmədiyin sübut edən Rəşid Behbudov, otaqda yaranmış anı gərginliyi "Tezliklə mənim ifamda her iki mahnını eşidəcəksiniz!" sözleri ilə azaldır.



Deyilənə görə, o, bu mahnıları elə İranda olarken ifa da edib. Vətənə qayıtdıqdan sonra isə Moskvada "Melodya" firmasında "Ayrılıq"ı vala da yazdırıb. Az sonra mahni İranda da vala yazılıraq yaxılır. Bu mahni Bakı radiosu üçün lente alınsa da, 80-ci illərin sonlarında həmin lento yazısı müəmmalı şəkildə yoxa çıxıb. Öten müddətə bu mahni digər müğənnilərin ifasında məşhurlaşsa da, dinləyicilər ilk ifanı - Rəşid Behbudov oxusunu eşitməkdən məhrum olublar. Yalnız 1998-ci ildə bu ifanın izinə düşmək mümkün olub. Belə ki, Türkiyənin "Kalanmuzik" şirkəti müğənninin ailəsinə müraciət edərək is-

Hər şəhərdə də 3-4 konsert verir. Özü də çoxsaylı tamaşaçı kütlesini razi salmaq üçün bu konsertlər salonlarda yox, açıq havada - böyük meydanlarda keçirilir. İranlılar Rəşid Behbudovu qastrol sonu geriye "sovət incəsənətinin layiqli elçisi" statusu ilə yola salmışdır... Bu gün dünya şöhrətli Rəşid Behbudovun doğum günüdür.